



## Faiq Ələkbərli

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun  
aparıcı elmi işçisi, dosent

*Hər bir millətin bayraqı (sancağı) onun milli kimliyinin, dillinin, mədəniyyətinin, dini-mənəvi əlaqənin, bir sözə onların ümumiyyəti olan milli ideologiyasının ifadəsidir. Bayraq eə bir rəmzdır ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacaq addimları müəyyənləşdirir. Əgər kimse yaşadığı bir ölkədə milli ideyanın nədən ibarət olmasına bilmirsə, yaxud da bələ bir ideyanın olmadığını iddia edirən deməli, onun şüurunda milli bayraq anlayışı ya çox zəif şəkildə mövcuddur, ya da ümumiyyətlə yoxdur. Çünkü milli bayraq yeganə mənəvi-ideoloji anlayışdır ki, vətəndaş onda özünü-kimliyini, dillini, mədəniyyətini və s. görür. Deməli, milli bayraqın mahiyyətini, mənəvi-ideoloji mənasını anlamayan bir kəsədə bayraq sevgisi yaranı bilməz.*

Bu mənada bugünkü Azərbaycan Cümhuriyyətinin üçboyalı bayraqı onun milli varlıq fəlsəfəsidir. Bu üçboyalı bayraqda Azərbaycan türk xalqının keçmişini, bu günü və gələcəyi öz əksini tapmışdır. Ancaq təəssüflər olsun ki, bir çoxlarımız milli bayraq ideyasını kifayət qədər anlamırıq və yaxud da anlaamaqdə çatınlıq çəkirik. Hətta bəziləri üçün üçboyalı milli bayraqımız yalnız rənglər və bezdən ibarət maddi bir mahiyyət daşıyır. Halbuki, bayraqı milli bayraq edən nə bez, nə də onun təsviri deyildir. Milli bayraqın müqəddəsliyi, ucalığı, mənəvi mahiyyəti və s. onun boyalarındakı mənəvi-ideoloji mənası ilə bağlıdır. Bu baxımdan milli bayraq yalnız ayrı-ayrı rənglərin təsadüfi bir toplusu kimi görəmək, hər boyaya haqqında bir anlayış işlədib bununa kifayatlaşmək və s. doğru deyildir.

*Fikrimizcə, bu gün milli bayraqın fəlsəfi-ideoloji mənasının dərkindəki problemlərin nəticəsidir ki, Azərbaycan türk bayraqı İranda, Belçikada və*

raq göstərilən təpkilər də çox zeifdir. Bunun səbəbini ilk növbədə, milli bayraqın yaranma tarixini istənilən şəkildə öyrənməməyimizdə, onun mənəvi-ideoloji mənasını lazımlıca-

bəyaz hilal qarşısında beşşuali yerinə səkkiz şüuali bir yıldız bulunan məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu Qafqasiya Türk dövlətindən bir az bəhs etmək istərem». Deməli, Ə.Hüseynzadə cüzi ferqi nəzəra almasaq, Azərbaycan və Türkiye bayrağını türk bayraqı kimi xarakterize etmiş, bundan çıxış edərək hər iki ölkənin türk dövləti olduğunu vurgulamışdır.

tam bir mənəvi-ideoloji dəyer kəsb etmişdi. Bu baxımdan təkboyalı bayraqın üçboyalı bayraqla evez olunması müəyyən mənada siyasi amillərlə bağlı olsa da, əslində onun yaranmasında milli-türk və müstəqil Azərbaycan ideyası daha mühüm rol oynamışdır.

Üçboyalı bayraqın ideya müəllifi türk ideoloqu Əli bəy Hüseynzadə olsa da, onu müstəqil Azərbaycan-türk dövlətinin bayraqı kimi əbədiləşdirən isə M.Ə.Rəsulzadə olmuşdu. M.Ə.Rəsulzadə, Y.Akçuraoğlu, Z.Gökalp və başqaları etiraf edirlər ki, Ə.Hüseynzadə 1906-1907-ci illərdə neşr olunan «Füyuzat» jurnalında «islam əqidəli, türk qanlı və Avropa qıyarlı bir insan olalım» - deməklə, bütün türk xalqlarının ortaq məfkurəsinə çevrilən «Türklaşmək, islamlaşmaq və müasirləşmək» ideyasının teməlini qoymuşdur. Ə.Hüseynzadənin bu «Üçlü» düsturuna görə, hər müsəlman-

ılıları təqəlid etməsi anlamına gelməməlidir: «Türkün irtidad edib firəngləşməsi, firənglərin ya mürtdələrin tərəqqisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyildir!».

Tanınmış türkçü Yusif Akçuraoğluna görə, Ə.Hüseynzadənin bu «Üçlü» düsturu çox keçmədən türk aləminin hər tərəfinə yayılmış, xüsusilə Osmanlı Türkçəsində Ziya Gökalp tərəfindən dəstəklənmişdir. Belə ki, Z.Gökalp 1910-cu illərdə

# Bizi Zəfərlərə aparan Bayraq

103 yaşlı Azərbaycan bayrağının müqəddəs mənəvi-ideoloji missiyası



qavramamaqda, təhsilmizdəki problemlərdə və s. axtarmalıdır.

Bugünkü Azərbaycan türk bayraqı rəsmi şəkildə 1918-ci ilde Azərbaycan Cümhuriyyətinin dövlət bayraqı kimi yaradıda, onun tarixi türkün tarixi qədər qədimdir. Şübhəsiz, bu bayraqın hər boyasında türk millətinin özü izi, dəsti-xətti vardır. Öncə qeyd etməyi zəruri bilirik ki, Azərbaycan Cümhuriyyətinin ilk bayraqı, fonunda aypara və səkkizgüşəli ulduz olmaqla yalnız qırımızı-al boyadan ibarət olmuşdur. Həmin dövrə də, bu gün də həmin bayraq, kiçik fərqli - aypara və beşgüşəli ulduz olmaqla

Türk Cümhuriyyətinin bayra-

Ümumiyyətlə, qeyd etməyi vacib bilirik ki, həmin dövrə hər iki türk dövlətinin eyni bayraqı daşımı Azərbaycan Cümhuriyyəti üzərində ciddi təzyiqlərə səbəb olmuşdu. Xüsusi, anti-türk qüvvələr (ruslar, ermənilər, farşlar və b.) Azərbaycan Cümhuriyyətini Türkiyənin bir hissəsi olmaqdə ittiham edir, onun müstəqilliyyinə külə salmağa çalışırdılar. Bütün bunların doğru olmadığını sübut etmək üçün, Azərbaycan Cümhuriyyətinin qurucuları başda Məhəmməd Əmin Rəsulzadə olmaqla milli bayraqı yeni ilə, yeni üçboyalı bayraqla əvəz etməli oldular.

Ancaq Azərbaycan Cümhu-

riyətə, qeyd etməyi vacib bilirik ki, həmin dövrə hər iki türk dövlətinin eyni bayraqı daşımı Azərbaycan Cümhuriyyəti üzərində ciddi təzyiqlərə səbəb olmuşdu. Xüsusi, anti-türk qüvvələr (ruslar, ermənilər, farşlar və b.) Azərbaycan Cümhuriyyətini Türkiyənin bir hissəsi olmaqdə ittiham edir, onun müstəqilliyyinə külə salmağa çalışırdılar. Bütün bunların doğru olmadığını sübut etmək üçün, Azərbaycan Cümhuriyyətinin qurucuları başda Məhəmməd Əmin Rəsulzadə olmaqla milli bayraqı yeni ilə, yeni üçboyalı bayraqla əvəz etməli oldular.

Ancaq Azərbaycan Cümhu-

riyətə, qeyd etməyi vacib bilirik ki, həmin dövrə hər iki türk dövlətinin eyni bayraqı daşımı Azərbaycan Cümhuriyyəti üzərində ciddi təzyiqlərə səbəb olmuşdu. Xüsusi, anti-türk qüvvələr (ruslar, ermənilər, farşlar və b.) Azərbaycan Cümhuriyyətini Türkiyənin bir hissəsi olmaqdə ittiham edir, onun müstəqilliyyinə külə salmağa çalışırdılar. Bütün bunların doğru olmadığını sübut etmək üçün, Azərbaycan Cümhuriyyətinin qurucuları başda Məhəmməd Əmin Rəsulzadə olmaqla milli bayraqı yeni ilə, yeni üçboyalı bayraqla əvəz etməli oldular.

Ancaq Azərbaycan Cümhu-

riyətə, qeyd etməyi vacib bilirik ki, həmin dövrə hər iki türk dövlətinin eyni bayraqı daşımı Azərbaycan Cümhuriyyəti üzərində ciddi təzyiqlərə səbəb olmuşdu. Xüsusi, anti-türk qüvvələr (ruslar, ermənilər, farşlar və b.) Azərbaycan Cümhuriyyətini Türkiyənin bir hissəsi olmaqdə ittiham edir, onun müstəqilliyyinə külə salmağa çalışırdılar. Bütün bunların doğru olmadığını sübut etmək üçün, Azərbaycan Cümhuriyyətinin qurucuları başda Məhəmməd Əmin Rəsulzadə olmaqla milli bayraqı yeni ilə, yeni üçboyalı bayraqla əvəz etməli oldular.

Ancaq Azərbaycan Cümhu-

riyətə, qeyd etməyi vacib bilirik ki, həmin dövrə hər iki türk dövlətinin eyni bayraqı daşımı Azərbaycan Cümhuriyyəti üzərində ciddi təzyiqlərə səbəb olmuşdu. Xüsusi, anti-türk qüvvələr (ruslar, ermənilər, farşlar və b.) Azərbaycan Cümhuriyyətini Türkiyənin bir hissəsi olmaqdə ittiham edir, onun müstəqilliyyinə külə salmağa çalışırdılar. Bütün bunların doğru olmadığını sübut etmək üçün, Azərbaycan Cümhuriyyətinin qurucuları başda Məhəmməd Əmin Rəsulzadə olmaqla milli bayraqı yeni ilə, yeni üçboyalı bayraqla əvəz etməli oldular.

Ancaq Azərbaycan Cümhu-

**Üçboyalı bayraqın ideya müəllifi türk ideoloqu Əli bəy Hüseynzadə olsa da, onu müstəqil Azərbaycan-türk dövlətinin bayraqı kimi əbədiləşdirən isə M.Ə.Rəsulzadə olmuşdu. M.Ə.Rəsulzadə, Y.Akçuraoğlu, Z.Gökalp və başqaları etiraf edirlər ki, Ə.Hüseynzadə 1906-1907-ci illərdə neşr olunan «Füyuzat» jurnalında «islam əqidəli, türk qanlı və Avropa qıyarlı bir insan olalım» - deməklə, bütün türk xalqlarının ortaq məfkurəsinə çevrilən «Türklaşmək, islamlaşmaq və müasirləşmək» ideyasının teməlini qoymuşdur. Ə.Hüseynzadənin bu «Üçlü» düsturuna görə, hər müsəlman-**

**türk müasir ruhlu milli və dini birlikdən çıxış etməlidir. Çünkü Ə.Hüseynzadənin ideoloji-fəlsəfi baxışlarında milli və dini kimlik bir yerde götürüldür. Bunu, Ə.Hüseynzadə belə izah edirdi ki, islam istisna olmaqla türklərin əksəriyyəti başqa dinlərə ciddi şəkildə meyil və istedad götərmiş, göstərənlər isə öz etnik mənşələrini belə unutmuşlar**

b. ölkələrdə aşağılananda (məsələn, milli bayraqımız tərsinə asılında və s.) bir toplum olaraq buna anindaca nəinki yetərli, heç onun yarısı qədər belə reaksiya göstərmirik. Ümumiyyətlə etiraf etməliyik ki, milli bayraqa qarşı ister daxildə, istərsə də xaricdə xoşagelməz hallara yalnız rəsmi dövlət səviyyəsində deyil, bir millet ola-

ğıdır. Türkiye və Azərbaycanın bayraqlarının oxşarlığını 1918-ci ilde milli dövlət qurulması məsələsində Cümhuriyyətin ideoloqları ile fikir mübadiləsi aparımaq üçün, Azərbaycana gələn milli ziyanlılarından Əli bəy Hüseynzadə də görmüşdür. Əli bəy yazar: «Bayraqı bizimkinin (yəni Türkiyənin -F.Ə.) eyni olan fəqət al rəngli milli bayraqında

riyətinin yeni üçboyalı bayraqı özündə əvvəlki təkboyalı al-qır-

mazı bayraqı nəinki inkar etmiş,

əksinə mənəvi-ideoloji mənada

onu tamamlamışdı. Başqa sözlə,

Cümhuriyyətin ikinci bayra-

ğında al-qırımızı boyanın aypara-

lı səkkizgüşəli ulduzla yanaşı,

türkülüyü və islamlığı ifadə edən

göy və yaşlı rənglərin öz ifadə-

sinə tapması ilə, milli bayraq

tam bir mənəvi-ideoloji dəyer kəsb etmişdi. Bu baxımdan təkboyalı bayraqın üçboyalı bayraqla evez olunması müəyyən

mənada siyasi amillərlə bağlı

olsa da, əslində onun yaran-

masında milli-türk və müstəqil

Azərbaycan ideyası daha mühüm

rol oynamışdır.

Üçboyalı bayraqın ideya müəllifi türk ideoloqu Əli bəy Hüseynzadə olsa da, onu müstəqil Azərbaycan-türk dövlətinin bayraqı kimi əbədiləşdirən isə M.Ə.Rəsulzadə olmuşdu. M.Ə.Rəsulzadə, Y.Akçuraoğlu, Z.Gökalp və başqaları etiraf edirlər ki, Ə.Hüseynzadə 1906-1907-ci illərdə neşr olunan «Füyuzat» jurnalında «islam əqidəli, türk qanlı və Avropa qıyarlı bir insan olalım» - deməklə, bütün türk xalqlarının ortaq məfkurəsinə çevrilən «Türklaşmək, islamlaşmaq və müasirləşmək» ideyasının teməlini qoymuşdur. Ə.Hüseynzadənin bu «Üçlü» düsturuna görə, hər müsəlman-

türk müasir ruhlu milli və dini birlikdən çıxış etməlidir. Çünkü Ə.Hüseynzadənin ideoloji-fəlsəfi baxışlarında milli və dini kimlik bir yerde götürüldür. Bunu, Ə.Hüseynzadə belə izah edirdi ki, islam istisna olmaqla türklərin əksəriyyəti başqa dinlərə ciddi şəkildə meyil və istedad götərmiş, göstərənlər isə öz etnik mənşələrini belə unutmuşlar

b. ölkələrdə aşağılananda (məsələn, milli bayraqımız tərsinə asılında və s.) bir toplum olaraq buna anindaca nəinki yetərli, heç onun yarısı qədər belə reaksiya göstərmirik. Ümumiyyətlə etiraf etməliyik ki, milli bayraqa qarşı ister daxildə, istərsə də xaricdə xoşagelməz hallara yalnız rəsmi dövlət səviyyəsində deyil, bir millet ola-

ğıdır. Türkiye və Azərbaycanın bayraqlarının oxşarlığını 1918-ci ilde milli dövlət qurulması məsələsində Cümhuriyyətin ideoloqları ile fikir mübadiləsi aparımaq üçün, Azərbaycana gələn milli ziyanlılarından Əli bəy Hüseynzadə də görmüşdür. Əli bəy yazar: «Bayraqı bizimkinin (yəni Türkiyənin -F.Ə.) eyni olan fəqət al rəngli milli bayraqında

riyətinin yeni üçboyalı bayraqı özündə əvvəlki təkboyalı al-qır-

mazı bayraqı nəinki inkar etmiş,

əksinə mənəvi-ideoloji mənada

onu tamamlamışdı. Başqa sözlə,

Cümhuriyyətin ikinci bayra-

ğında al-qırımızı boyanın aypara-

lı səkkizgüşəli ulduzla yanaşı,

türkülüyü və islamlığı ifadə edən

göy və yaşlı rənglərin öz ifadə-

sinə tapması ilə, milli bayraq

tam bir mənəvi-ideoloji dəyer kəsb etmişdi. Bu baxımdan təkboyalı bayraqın üçboyalı bayraqla evez olunması müəyyən

mənada siyasi amillərlə bağlı

olsa da, əslində onun yaran